



evvəli ötən sayda

III

Mən Dostoyevskinin evindən çox kədərli əhval-ruhiyyədə aylıdım. O mənim qətiyyən xoşuma gelmədi və düzünü deyim ki, çox ağır təessüratlar buraxdı. Birgə işimizin alınmayacağını düşünürdüm. Və müstəqil olmaqla bağlı ar-

ki, bu yaxınlarda "Cinayet və cəza" kimi bir romanın yazılılığı masa arxasında oturmaq təklifindən mən xeyli xoşhallandım.

Yerimi dəyişdim. Fyodor Mixayloviç də mənim yerimdə oturdu. O, yene də mənim adımı, soyadımı soruşdu. Sonra da bu yaxınlarda dünyasını dəyişen gənc və istedadlı yazıçı Snitkinin qohumu olub-olmadığımı maraqlandı. Ca-

qələr yaşamaq istədiyim uzun onilliklər kimi gəldi mənə. Bize artıq ölüm köynəkçələri də geyindirib üç-üç bölüşdürümdürlər. Mən üçüncü sırada səkkizinci adam idim. Birinci üç adamı sütunlara bağlamışdır. İki-üç dəqiqədən sonra hər iki sırada güllənəcək və sıra bize gələcəkdi. İlahi! Mən nece də yaşamaq istəyirdim!!! Həyat nece də gözəl görünürdü. Mən o qədər yaxşı işlər görə bilərdim ki! Büttün keçmişim gözlerimin önünde canlandı. Mən bu ömründən keçən günlərimi heç də yaxşı yaşamamışdım. Yenidən hər şeyi hiss etmək, duymaq və çox, çox, daha çox yaşamaq istəyirdim. Yoldaşlarımı sütunlardan ayırdılar və yeni hökmə oxudular: məni dörd illik katorqa tipli, çox əzablı yerdə işləməyə məhkum etdilər. Həyatımda ikinci belə bir xoşbəxt günü xatırlamırı! Mən Alekseyevsk qalasındaki qazamatda gəzisir və elə hey uca səsle mahni oxuyurdum. Mənə verilən bu həyata görə elə sevincli, elə xoşbəxt idim ki! Sonra isə aylıqdan əvvəl qardaşımı görüşə icazə verdilər və Milad bayramından önce məni uzaq səfərə göndərdilər. Mən hökmün oxunduğu gün qardaşımı yazdırdım məktubu da saxlamışam. Onu mənə bu ya-

Müəyyən vaxtdan sonra Fyodor Mixayloviç yazdığını mətni oxumağı istədi. Və elə ilk sözlərdən cə dayandırıldı:

- Necə yəni "Ruletenburqdan qayıdır?" (Sonradan bu hissə dəyişildi və belə yazılıdı: Nəhayət ki, iki həftəlik ayrılıqdan sonra mən geri qayıtdım. Bizimkilər artıq üç gün idi ki, Ruletenburqda idilər) Mən bəyəm Ruletenburq dedim?

- Bəli, Fyodor Mixayloviç, siz bu sözü demisiniz.

- Ola bilməz.

- Sizi romanda bu adda şəhər var?

- Bəli. Hadisələr Ruletenberq adlandırdığım şəhərdə cərəyan edir.

- Varsa, deməli, siz mütləq şəkildə onu mənə demisiz. Yoxsa mən hardan bilirdim onun adını?

- Haqlısınız, - Fyodor Mixayloviç təsdiqlədi, - mən nəyisə qarışq salmışam.

Anlaşılmazlığın ortadan qalxmasına çox sevindim. Mənə, Fyodor Mixayloviç düşüncələrinə dərindən qərq olmuşdur. Bəlkə də, bir gün əvvəldən çox yorğun olub, ona görə də belə bir səhv edib. Özü də bunu etiraf etdi. Daha deyə bilmək gücündə olmadığını bildirərək,

29 fevral 2020

WWW.KASPI.AZ

# Dostoyevskaya Anna Qriqoryevnanın xatirələri



zularım kül olub göye sovrulmaq üzrəydi. Anamın dünən axşam bu işə o qədər çox sevindiyini düşünükdə, daha da pis olurdum.

Mən Dotovskigildən çıxanda hardasa saat iki idi. Eve getmək həddindən artıq çox çəkəcəkdi. Mən Smolnının altında, Kostromski küçəsində anam Anna Nikolayevna Snitkininanın evində yaşayırdım. Mən Fonarnı dalamında yaşayan bir qohumumgilə getməyi, onlarda nahar edib, axşamüstü Dostoyevskigilə qayıtmağı qərara aldım.

Qohumlarım yeni tanışımıla çox maraqlandılar və Dostoyevski haqqında etrafı sorub-soruşdurmağa başladılar. Söz-söhbət içinde vaxt çox tez gəlib keçdi. Saat səkkizdə mən artıq Alokinin evine yaxınlaşdım. Qapını açan qulluqçandan ağasının adını soruştum. Əsərlərində qoyduğu imzadan adının Fyodr olduğunu bilsəm də, atasının adını bilmirdim. Fedosya (qulluqçunun adı beləydi) yene də qonaq otağında gözləməyimi xahiş etdi. Özü isə gelişim haqqında xəbər verməyə getdi. Bir az sonra qayıdır məni kabinetə dəvət etdi. Mən Fyodor Mixayloviçə salamlashdım və elə bayaq oturduğum yerde - balaca stolun yanında oturdum. Amma bu, Fyodor Mixayloviçin xoşuna gelmədi. Daha rahat yazmağım üçün özünün yazı masasının arxasına kecməyimi istədi. Düzünü deyim

vab verdim ki, sadəcə eyni soyad daşıyırrıq. O, ailəm haqqında, harda təhsil almağım, stenoqrafıyalı məşgul olma səbəblərim və s. haqda məni sorğu-sual etdi. Bütün suallara sade, ciddi, demek olar ki, kəskin şəkildə cavab verirdim. Bunu mənə sonradan Fyodor Mixayloviç özü deyirdi. Mən əvvəldən özümçün belə bir şeyi yəqin etmişdim ki, stenorqafiyalla bağlı evlərə gedəcəyim halda ilk dəfədən yaxşı tanımadığım adamlarla rəsmi şəkildə danışacağam ki, heç kim məne artıq-eskik söz deməyə cürət edə bilməsin.

Söhbət zamanı heç bir dəfə de olsun Fyodor Mixayloviçin üzüne gülümsemədim. Və mənim bu ciddiliyim onun çox xoşuna gəlməmişdi. Özümü yüksib-yiğidirməyi bacarmaq qabiliyyətim onu heyran etmişdi. Bu haqda o, özü sonralar məne danışmışdı. O, adətən, nihilist qızlarla daha çox ünsiyyətdə olurdu və onların davranışından qəzəblənirdi. Həmin dövrün gənc qızlarına xas xüsusiyyətlərin tam ekşi olduğumdan da onun çox xoşuna gəldi.

O vaxta kimi Fedosya mətbəxde çay hazırlamışırdı. Bizim üçün iki stekan çay, iki bulka və limon getirib gəldi. Fyodor Mixayloviç yəne də mənə siqaret çəkməyi təklif etdi, sonra da armuda qonaq etdi.

Cay süfrəsi zamanı söhbətimiz bir az da səmimi və mehriban ton aldı. Mənə birdən-birə elə gəldi ki, Dostoyevskiniçin çoxdan tanıyıram və üreyime qəribə bir rahatlıq gəldi. Sonra söhbət hardansa petroşevkilər və ölüm hökmünə gəlib çıxdı. Fyodor Mixayloviç xatirələrə daldı.

Yadımdadır, - deyirdi o, - Semyonovsk meydanında məhkum olmuş yoldaşların arasındaydım. Hazırkıq prosesini görüb cəmi beşcə dəqiqə ömrün qaldığıni başa düşürdüm. Amma bu dəqiqə

xınlarda qardaşım oğlu verdi.

Fyodor Mixayloviçin danışdıqları məndə çox ağır təessüratlar oydadı. Bədənimi elə bil şaxta vurdur. Amma məni hem də heyran edən onun mənə bu qədər səmimi olması idi. Axi məni - bu balaca qızı ömründə birinci dəfə elə bu gün görüb. Bu görünüşə sərt və sirlə insan mənə keçmiş həyatını bütün xirdaliqları ilə elə səmimi, elə ürəkdən danışındı ki, özümdən asılı olmadan təəccübəndim. Ancaq sonradan, onun ailə vəziyyəti ilə yaxından tanış olandan sonra səmimiyyət və mənə etibarının səbəbini anladım: o zamanlar Fyodor Mixayloviç tamamilə tənha idi. Və etrafında olan insanlar ona qarşı düşmən mövqeyində idilər. Özünə qarşı diqqət və xoş münasibət hiss etdiyi adamlarla fikirlərini, düşüncələrini bölüşməyə olduqca böyük ehtiyacı var imiş. Onunla tanışlığımızın ilk gündə aramızda yaranan səmimiyyət mənim çox xoşuma gəldi və özündən sonra çox gözlətən təssüratlar buraxdı.

Söhbətimizin mövzusu tez-tez dəyişir, gah bir şey, gah da başqa şey haqda danışındır. Və hələ də işləmeye başlamamışdıq. Bu məni bir qədər narahat edirdi: artıq çox gec idi, mənim səmimiyyət yol uzun. Anama söz vermişdim ki, Dotovskigildən birbaşa evə gələcəm. Və artıq onun da məndən ötrü narahat olduğunu düşünürdüm. Fyodor Mixayloviç bura gelmə səbəbimi xatırlatmadığım ayıb olardı. Özü artıq yazıya başlamağımızı təklif edəndə sevindim. Mən hazırlanıdım, Fyodor Mixayloviç isə otaqda iti addımlarla qapıdan sobaya tərəf var-gəl etməye başladı. Və hər dəfə sobaya çatanda onu iki dəfə döyəcəyirdi. Bununla yanaşı, o siqaret çekir, tez-tez siqareti yeniləyir, tam çəkib qurtarmadığı papiroso yazı masasının bir künkündə olan külqəbiyə basırı.



yazdıqlarımı sabah saat on ikidə ona çatdırmağımı xahiş etdi. Mən söz verdim ki, xahişini yerinə yetirəcəm. Saat on bir oldu və mən evdə çıxmaga hazırlaşdım. Yaşadığım yeri bilənde şəhərin o hissəsində heç vaxt olmadığını və ümumiyyətlə, hansı istiqamətdə yerləşdiyini bilmədiyini dedi. Təklif etdi ki, uzaqdadırısa, qulluqçusunu mənimlə göndərsin. Mən, əlbettə ki, razılaşmadım. Fyodor Mixayloviç məni qapıya qədər ötrü və Fedosyaya dedi ki, məndən ötrü piləkənlərə işq tutsun.

Evde anama heyrlətə Dostoyevskinin mənə qarşı necə mehriban və səmimi olmasından danışdım. Amma onu incitməmək üçün həmin gün alındığım ağır təessüratlar haqqında bir kəlmə də danışmadım. Təessüratlımsa, doğrudan da, ağır idi: mən ömründə birinci dəfə idi ki, bu qədər ağılli, xeyirxah, amma eyni zamanda da bu qədər bədbəxt, hamı tərəfindən atılmış bir insan gördüm. Ürəyimdə ona qarşı qəribə bir mərhəmət hiss oyandı, ona yazığım geldi...

Mən həddindən artıq yorğun idim və buna görə də tez yatdım. Anamdan xahiş etdim ki, məni səhər tez oyatsın. Tezdən oyanıb yazdıqlarımın üzünü köçürtməydim ki, onları Fyodor Mixayloviç təyin olunmuş vaxta çatdırı bilim.

Ardı var

Rus dilindən tərcümə edən:  
Xanım Aydın

YADDAŞ

11